

**Ziyadhan Əliyev**

Azərbaycan Respublikasının  
əməkdar incəsənət xadimi,  
senətşünaslıq üzrə fəlsəfə  
doktoru

Öncə deyək ki, kitab nişanlarının indiki müasir adı - "ekslibris" sözü latınca "kitablarından" mənasını verir. Bu da ekslibrislerin hazırlanışından sonra onların kitabların iç tərəfinə yapışdırılması ilə əlaqədar olmuşdur.

Məlumat üçün bildirik ki, yaranma ta-

mış bütün məlumatlarda qrafikanın bu növünün bilavasitə Avropada yarandığı iddia olunur. Təəssüf ki, bu xoşagelməz tendensiya, bu məsələyə yanlış "elmi ya-naşma" bu güne kimi de davam etməkdədir. Buna baxmayaraq biz də tərifimizdən buna vaxtaşırı cavab verməyə çalışırıq...


Məsələyə aydınlıq gətirmək üçün deyək ki, ötən əsrin səksəninci illerinin sonlarında bu sətirlərin müellifinin aparlığı araşdırımlar eklibrislə bağlı yeni faktları üzə çıxardı və melum oldu ki, hər şey heç de avropalıların dedikləri və arzuladıqları kimi deyildir. Belə ki, ilk kitab nişanının, qərbilərin təbirincə desək, "eklbris"in yarandığı məkan Azərbaycandır...

Yeri gəlmışkən qeyd edək ki, ayrı-ayrı ölkələrdə onun özünəməxsus inkişaf tarixi olub. Bu mənada Azərbaycanda kitab nişanının yaranmasının və inkişafının qədim, eyni zamanda maraqlı tarixçəsi var. Ancaq nədənse onun uzunəslik inkişaf tarixi Avropa və rus tədqiqatçıları-

ıə islamın yarandığı dövrlərdə mövcud olub. Onların bizim dövrə gəlib çatan nümunələri də çıxdır. Ayri-ayri adamlara məxsus bu nişanların eksəriyyəti zövq oxşayan gözəl xəttatlıq nümunələrindən və naxışlardan ibarətdir.

Bizim dövrə gəlib çatmış ən qədim Azərbaycan kitab nişanları təxminən XIII-XV əsrlərə aiddir. Marağada azərbaycanlı sənətkarlar tərəfindən üzü köçürülmüş "Mənafi əl-heyvan" (XIII əsr, Nyu-Yorkda Morqanın kitabxanasındadır) kitabındaki nişan (burada onun sıfarişçisi Şəmsəddin ibn Ziyəddin Zuşəkinin adı yazılıb) bənzərsiz sənətkarlıq nümunəsi sayila biler. On iki güşəli ulduz formasında olan bəzəkli xonçanın içərisində gözəl xətlə kitab sahibinin adı yazılıb.

Vaxtile Baysunqur Mirzənin kitabxanasında saxlanılan (XV əsr, İndi Dublinde Çester Bittinin kitabxanasındadır) Sədinin "Gülüstan" əsərinin təbrizli xəttat tərəfindən üzü köçürülmüş nüsxəsinin, Nizaminin "Xosrov və Şirin" əsərinin XV əsrədə üzü köçürülmüş nüsxəsinin (Va-



**Azər Ələkbərov.  
Müstəqil Azərbaycan**

mayıl Xətaiye aid yazıldarda "Heydər oğlu İsmayıllı Şahimərdanın (Əlinin) quludur" sözü ilə rastlaşırıq. A.Bakıxanova məxsus kitablarda nişan-yazılardan əlavə kitabı tərif edən "Kitab ürək açan nemətdir" kələmi da vardır.

XIX əsrin sonu - XX əsrin əvvəllerində kitabsevərlər daha çox sadə formalı möhürlərdən, ştəmpel-nişanlardan istifadə etmişlər. Əsasən rus və ərəb dillərində yazılmış belə ekslibrislərdən görkəmli dövlət xadimi Nəriman Nərimanova, tanınmış maarifçi Sultanməcid Qənizadəyə, istedadlı fırça ustası Bəhruz Kəngərliyə, general İbrahiməğa Vəkilova, folklorçu Əbülgasım Hüseynzadəyə, SSRİ xalq artisti Mirzəgə Əliyevə məxsus olanları qeyd etmək olar.

Sovet İmperiyası dövründə Azərbaycanda ölkə rəssamlarının yaratdığı kitab nişanları mövzu rəngarəngliyi ilə yanaşı, həm de bədii ifadə formalarının zənginliyi ilə seçilməyə başladı. Demək olar ki, müxtəlif miqyaslı sərgilerin hər birində rəssamlarımızın müxtəlif nəsillərinin təmsilçiləri yaratdıqları yeni ekslibrislərlə bu sahənin bədii-estetik potensialının nəhayətsizliyini sərgileyirdilər. Əgər əvvəller bu sahədə tanılmış fırça ustaları Ələkbər Rzaquliyev, Mixail Vlasov, Cəmil Müfidzadə, Altay Hacıyev, Yevgeniya Şaligina və b. daha çox fəaliyyət göstəridilərsə, sonrakı dövrdə Arif Əzizov, Arif Hüseynov, Bayram Qasımxanlı, Faiq İbrahimov, Həsənağa Məmmədov, Füzuli Axundov, Oqtay Quliyev, Yaşar Səmədov davamlı çalışmaqla, maraqlı ekslibrislər yaratmağa nail olmuşlar. Onların tanınmış şəxsiyyətlərə həsr etdikləri ekslibrislər yenilik duyusu, poetik əhval-ruhiyyə və rəmzi elementləri ilə diqqət çekir. Kompozisiyalara xarakterik detalların da-xil edilməsi güclü assosiasiya yaradmış, onların düşündürүçülüğünü şərtləndirmişdir. Bu yerde əlavə edək ki, eklbris yaradılması sahəsində davamlı axtarışlar aparan yerli rəssamlarımız, hələ sovet dönenində SSRİ məkanında Azərbaycan kitab nişanlarının özünəməxsus bədii dəyərlərlə tanınmasına nail olmuşdular, desək, yanılmarıq.


Azərbaycan eklbrisinin geniş yayılmasında, təbliğində və inkişafında zamanında Könüllü Kitabsevərlər Cəmiyyətinin böyük rolü olmuşdur. Bu gün həmin qurumda yaxın keçmişdə müşahidə olunan feallıq duyulmasa da, onun bir vaxtlar tərxi-iş gördüyüni etiraf etmək lazımdır. Bunun nəticəsində Azərbaycan qrafika sənətinin bütün mənalarda zənginləşdiyi xüsusi qeyd etməliyik.

Azərbaycan eklbrisini ilə tanışlıq göstərir ki, qrafika sənətinin digər növlərində olduğu kimi, kitab nişanı yaratmaq sahəsində yüksək bədii-estetik məziiyyəti, mövzu rəngarəngliyi, müasirlik duyumu ilə seçilən əsərlər yaradılıb. Bu da bu sahəyə olan marağın oləziməsinin qarşısını almış, onun milli təsviri sənətində özünəməxsus yer tutmasını şərtləndirmişdir.


# AZƏRBAYCAN - ƏN QƏDİM KİTAB NIŞANLARININ VƏTƏNİ




**Möhür-kitab nişanı. XIX əsr**




**Cəmil Müfidzadə. Səttar Bəhlulzadənin kitab nişanı**



**Qədim əlyazmasına çəkilmiş nişan. XVI əsr**



**Mənafi əl-heyvan kitabına çəkilmiş nişan. XIII əsr**



**Faiq İbrahimov.  
Nizami-850**

ixi orta əsrlərə gedib çıxan ekslibrislərin meydana gəlməsi ilk növbədə Şərqdə kitab mədəniyyətinin inkişafının yeni mərhələyə qədəm qoyması ilə bağlı olmuşdur. Belə ki, əgər əvvəller əlyazmalarının üzərindəki hər hansı yazı ilə onun kimə məxsusluğu bildirilirdi, sonralar tərtibatçılar bu qeydə bədii forma verməklə, "eklbris" adlandırılacaq bu nişan-elementi kitabın ayrılmaz hissəsinə çevirmiş oldular.

Əlavə edək ki, Avropanın elmi ədəbiyyatında XV əsrənə məlum olan kitab nişanlarının adının bir termin kimi "eklbris" adlandırılmasına XVI-XVII əsrlərdə rast gəlmək mümkündür. Ekslibris barəsində yazılıan və bizim günlərə gəlib çat-

nın nəzərindən kənarda qalmışdır. Nəticədə onun Azərbaycanda yaranma dövrünü çox-çox sonralardan-sovet dönməndə hesablaşmağa başlamışlar.

Hele XIII əsrədə Nəsirəddin Tusinin Marağda rəsədxanası kitabxanasının, XVI əsrədə Şah İsmayıllı Xətainin saray kitabxanasının, XIX əsrədə Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin zəngin kitabxanalarının olması Azərbaycan kitab nişanı tarixinin lap qədimlərdə yaranma ehtimalını təsdiqləyir. Basma möhürlərlə, tuğralarla nişanlanmış əlyazmaları və digər yazı nümunələri bu mənada böyük əhəmiyyət kəsb edir. Qiymətli metallardan, daşlardan hazırlanmış üzük-möhürlər, təsbeh-möhürlər və s. hə-

şinqtonda Frir qalereyasında saxlanılır), "Qurani-Kərim"in XIV əsrədə Marağada yazılmış nüsxəsinin (Dublinde Çester Bittinin kitabxanasındadır) ilk səhifələrindəki sənətkarlıqla yaradılmış müxtəlif formalı nişanlar da əski nümunələrdən sayılır.

Kitablara xüsusi yaraşış verən qədim nişanlarımızda onun sahibinin adının yazılışından başqa tez-tez müxtəlif məzmunlu kəlamlardan da istifadə olunub. Belə ki, Bəhmən Mirzənin (XIX əsr) kitabxanasına məxsus kitablarında "Şahlıq dəryasının yeganə gövhəri Bəhmən", Abbasqulu ağa Bakıxanovun kitabxanasında olmuş nefis nümunələrin bir neçəsində "Allahdan başqa Allah yoxdur", Şah İs-